



Faiq Ələkbərli

AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

möminə və abidə, ismətli və həyali bir övret idi ki, vaxtının çoxunu ibadət və riyazətdə keçirirdi. Oı səbəbdən ona "Mollaxanım" ləqəbi verilmişdir. Şahningar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş. Rəncurun yaradıcılığının eksəri münacat, mərsiyyə, maddeyi-tarix və sair dost və əhəbbələri arasında vüqua gələn əsərlər qismindən olub, qəzeliyyati - vəfsi-dilbər kimi əsərləri azdır. Hacı Mirhəmzə Əfəndinin müridlərindən olduğu üçün əşərү kəlamının çoxunda ol cənab tutduğu məsləkdə olduğunu bildirib, ilahiyyat və mənəviyyat aləmindən bəhs edilir".

İsmayıll U mudlu və Bəhmən Əliyev-Ayvazalı "Şahningar xanım

1900-cü ildə, ya da 1901-ci ildə Qazaxda vəfat etdiyi bildirilir. Sufi-fəlsəfi görüşləri. Bütövlükdə Rəncurun qəzelləri əsasən Mir Həmzə Nigarinin yaradıcılığı və nəqşibəndi təriqəti ilə bağlıdır. Rəncurla M.H.Nigari ya da müridlə mürşid arasında "dostluğu" yaranan isə Hacı Mahmud Əfəndi Qaranizadə İncəvi olmuşdu. Bununla bağlı Şahningar xanımın şeirlərinin birində yazdı:

Bihəmdillah, mən də bir qulam, Pərvərdigarım var,  
Nəbim Muxtar Əhməddir, kənizəm, çaryarım var.


Günahım gərçi eksərdir, nə qəm vardır ki, haqda,

şəhəzadə Rəncuri,  
Fəgandan aşiqin könlü yarımləhzə iraq olmaz.

Şahningar xanım başqa bir qəzəldən təəssüf edirdi ki, fani dünyada mürşidi-kamili olan Mirhəmzə Nigarinin camalını görüb onun başqa müridləri ilə birlikdə "hu-hu" deyib, mestü laübal olmuşdu. Bununla bağlı Şahningar xanımın şeirlərinin birində yazdı:

din Ağabəli Mirzadə yazır ki, mürrid-mürşid münasibətləri çərçivəsində Rəncur qəlbində daşıdıığı məhabbat atəşinin nümunəsi olaraq, bir səccadə toxumuş və üzərinə öz beytini işləmiş, qəbul etməsini rica edən məktubla birlikdə Nigaraya göndərmişdir. Nigarı də Rəncura yuxarıdakı cavabı verib bütün namazlarını həmin səccadə üzərində qılmışdır.

Rəncur "Çıxar" şeirində Nigarinin müridi olduğunu, bunun-



## Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: Şahningar xanım Rəncur

### I Yazı

XIX əsr Azərbaycan Türk şair-ədiblərindən olan Şahningar xanım Rəncur (1849-1900/1901) Qazax şəhərinin yaxınlığında Ağköynək kəndində Kazım ağa Qiyasbəyovun ailəsində dünyaya gəlmışdır. Sonralar "Mollaxanım" ləqəbi ilə tanınan Şahningarın ev şəraitində təlim və tərbiyəsi ilə əmisi Hacıməmməd ağa Kazım ağa oğlu məşğul olmuşdur. Şahningar xanım XIX yüzillikin birinci yarısından başlayaraq Qazax və Borçalı mahallalarında geniş yayılmış nəqşibəndi təriqətinə qəbul etmişdir. Rəncur özünün müsəri, Qarabağlı alim, şair, Nəqşibəndi şeyxi Mirhəmzə Nigarini onun xas müridlərindən biri – təriqətin Qazax qəzası üzrə başçısı, Nigarinin xəlifəsi Hacı Mahmud Qaranizadə İncəvi vasitəsilə tanmış və ondan "inəbat" almışdır".

Azərbaycan xalqının tanınmış mütəfəkkiri Firidun bay Köçərli "Azərbaycan türklerinin ədəbiyyatı" fundamental əsərində Şahningar Rəncur haqqında yazdı: "Mollaxanım" ziyanə

Rəncur" monoqrafiyasında Firidun bay Köçərlinin onun haqqında dediyi "az elmiliyi" ilə razılışdırılar. Onlar yazılırlar: "Şahningar xanım Rəncurun zəmanəmizə qədər gəlib çatmış yaradıcılıq nümunələri ilə tanışlıq Firidun bayın onun barəsində yazdı: "Şahningar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş" – fikri ilə razılaşmağa imkan vermir. Şahningar xanımın şeir diliinin ərəb-fars tərkibli ibarələrlə zənginliyi, onlardan yerində və düzgün istifadə etməsi, İslam tarixi və məzəhəbi ixtilaflar haqqında yetərli dərcədə məlumatı olması, bir sıra klassiklərimizin əslubuna və ərsinə yaxınlıqdan bələdliyi, klassik şeir qaydalarını dərindən mənimseməsi şairənin öz çağına görə yaxşı ev təhsili alıñını göstərir. Şaire doğma Azərbaycan Türk dili ilə yanışı fars və ərəb dillərini də dərindən bilmis, klassik ədəbiyyatımızla, özəlliklə də Nəvai, Füzuli, Mövlana Təbrizi, Əbü'lqasim Nəbatı, Molla Pənah Vəqif kimi klassiklərin yaradıcılığı ilə yaxınlıqdan tanış olmuşdur".

Şahningar xanım Rəncurun

Əbbubəkər, Ömər, Osman, Əli tək lütfkarım var.

Çəhər yarə qarşı ol kəramət taxtı üstündə,  
Həsən namında bir şahim,  
Hüseyn tək şəhriyarım var.

Dəri-dövlətdə Zeynalabidin və Baqır və Sadiq,  
Dəxi Musa ilə Kazım və Rıza tək şahsuvaram var.

Və pənahım ol Tağı, Əkbər,  
Nağı, Mehdi həm Əskər,  
İmam on iki sərvərindən, ey dil, nizarmı var.

Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,  
Camalı haqnüma bir mürşidi-kamil Nigarım var.

Siyəh-ru xəstə Rəncuram  
əlim daməni-pakında,  
Nə qəm Mahmud əfəndi tək  
bir ustadi-kibarım var.

Rəncur Nigarinin fəlsəfəsinə bağlılığını, bir mürid kimi mürşidinə sadıqlılığını aşağıdakı şeirində olduqca dəqiq ifadə etmişdir. O, yazdı:

Nigara, rövzeyi-hüsün kimi  
aləmdə bağ olmaz,  
Çəkən ol hüsni-hicranın ərir,  
gözündə yağ olmaz.

Güli-ruyin fəraigindən, əzizim,  
bin fəğan ilə  
Edən fəryadı şəbgiri olur, bülbül zağ olmaz.

Sərasər yer üzün tutmuş, xürcə  
eylər səmavatə,  
Çıxır şamü səhər zarım, könül bir dəm fəraig olmaz.

Sənin tek bir şəhi-ziba bulunmaz  
kainat içrə,  
Bənim tek sinəsi hicran odundan dağ-dağ olmaz.

Konun zəhmi-fəraqindən bu  
cismi-natəvan içrə,  
Təbiba, gəzsən əndamım sərapa cayı-sağ olmaz.

Vücidin sərbəsər qıldın müzəyyən rəxt-xab içrə,  
Könül, bil, aşiqi-sadiq cahan-da bu sayaq olmaz.

Oyan bu xabi-qəfətdən, fə-

Ey dəriğa kim, o şahın məh  
camalın görmədim,

Üz sürüb dərgahına, rüxsar  
alın görmədim.

Ötmədim kuyində hər şəb ta  
səhər bülbül kimi,  
Yetmədim məqsudə bir dəm,  
gül vüsəlin görmədim.

Dəsti-pakin bus edib, həm  
hər təref 'hu-hu' deyə,  
Seyr edən sərməsti-rindi-laü  
balın görmədim.

Ey dəriğa kim, o mahin hə  
qeyi-üşşaqda

Seyri-çalakın, vücudi-bimisa  
lin görmədim.

Ey dəriğa, dərgahında aşiqi  
şeydasının,

Xub avazın, dəxi şirin məqə  
lin görmədim.

Əfv qıl, ya rəbbənə, hər dəm  
dili-divanəmi

Cürmü üşyan ilə gördüm,  
yaxşı halın görmədim

Dər cahan, əhəmdülliləh,  
xəsteyi-Rəncurən

Mədhi-şahindən səvayı bir  
kələmin görmədim.

Nigari isə Rəncura cavab  
məktubunda müridinin fikirlərini  
yüksek dəyərləndirərək yazmış  
dir:

Kərəm dəryasıdır, bir dövləti  
bipayə malikdir,

Sərapa lütfdür kim, töhfeyi  
bipayə göndərmiş.

Yenə sövdəyə düşmüş, aşiq  
qəzəl yazmış,

Nigari bir qəzelhama bütü  
zibaya göndərmiş.

Bu məsələ ilə bağlı Fəxrəd-

la qurur duyduğunu ifadə etməyə çalışmışdır. O, yazdı:

Şanma kim candan, Nigara,  
dərdi-pünhanım çıxar,  
Qılmasan feyzi-nəzər dilidən  
suzanım çıxar.

Odlu könlüm naləsindən dağ,  
daş eylər fəqan,  
Dövr olur ahim həvada lövhid  
umanım çıxar.

Nagəhan fəvvareyi-çəşmim  
nəmi eylər xüruc,  
Nuhı tufanım keçər, gərdunə  
ümmanım çıxar.

Tutiyayı-xaki-payindən əger  
bulmaz əsər,  
Dur olur hər dəm ziyadən,  
çəsmi-giryanım çıxar.

Minəxanım Təkləliyə görə  
Şahningar xanım mürşidi Nigar  
inin şəxsiyyətini çox ideallaşdır  
mış, əksər şeirlərini şeyxine həsr  
etmiş bu "Leyləyi-ərs" pirinin tut  
duğu məsləkdə olduğunu bildi  
rib, ülviyət və mənəviyyat ale  
mindən bəhs etmişdir. 10 MİLLET  
vəkilə, prof. Qənişə Paşayeva ya  
zır ki, mənəvi rəhbər hesab etdi  
yi Mir Həmzə Nigarinin yaradıcı  
liğindən bir çox sənətkarlıq key  
fiyyətləri əzx edən Şahningar x  
anım, bu dəst-i-xətti öz şeirlərində  
davam etdirib: "Seyid Nigari ş  
eirlərinə xas olan poetik tekrirlər,  
bədii səliqə, ritm ahəngi Şahningar  
xanımın da şeirlərində özünü  
bürüzə verir. Ahəngi ilə diqqət  
çəkən, zəngin zikr və vird musi  
qisi hopan bu misralar oxucuda  
xoş ovqat yaradır".

